

Misal: "A" müəssisəsinin vergi orqanında qeydiyyatı ilə bağlı 1700015871 sayılı VÖEN verilib. Həmin VÖEN bəyannamənin qeyd olunan sətirdə aşağıdakı kimi yazılır:

Sətrin kodu	1	VÖEN	1700015871
	2	SUN	10040044625
	3	Vergi ödəyicisinin tam adı	A MÜƏSSİSƏSİ

"Vergi ödəyicisinin qrupu" adlı sətirdə vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəliyinin hansı normativ hüquqi sənədlə - Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə fəaliyyət sahəsinə görə "Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və (və ya) dövlət sektoruna aid edilən vergi ödəyiciləri" və "Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri" və yaxud Hasilatın pay bölgüsü haqqında (HPBS), Əsas boru kəməri haqqında (ƏBBKS) və digər bu qəbildən olub qanunla təsdiq edilmiş sazişlər və qanunlarla müəyyən olunması barədə məlumat verilir.

Bu məqsədlə, sətirin adının aşağısında qeyd edildiyi kimi, sətirdəki müvafiq xanada "X" işarəsi qoyulur. əgər vergi ödəyicisi "Qanunla təsdiq olunmuş Hasilatın pay bölgüsü haqqında, Əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və ya qanunlar çərçivəsində fəaliyyət göstərən xüsusi vergi rejimli müəssisələr" xanasına "X" işarəsi qoyarsa, həmçinin "Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan, dövlət sektoruna aid edilən vergi ödəyiciləri" və ya "Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri" xanalarından birinə "X" işarəsi qoyulmalıdır.

4	Vergi ödəyicisinin qrupu <small>(müvafiq xanadan birində X göstərir)</small>	<input checked="" type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
		Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyət olan, dövlət sektoruna aid edilən vergi ödəyiciləri	Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyət olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri	Qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və ya qanunlar çərçivəsində fəaliyyət göstərən xüsusi vergi rejimli müəssisələr

Bölmənin **"Fəaliyyət növünün kodu"** sətiri üzrə müvafiq xanalarda vergi ödəyicisinin vergi üzrə əsas fəaliyyət növünün statistik kodu, sığorta məqsədləri üzrə və icbari tibbi sığorta məqsədləri üzrə fəaliyyət növlərinin kodları qeyd olunur. "Bəyannamənin növü" adlı sətirdə tərtib edilən bəyannamənin növündən asılı olaraq, yəni hesabat dövrü üzrə tərtib edildiyi halda "Cari", təqdim edilmiş hesabatlardakı məlumatların ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmaması səbəbindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat tərtib edildiyi halda "Dəqiqləşdirilmiş" xanasında, səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan hallara görə bəyannamə təqdim edildiyi halda "Könüllü açıqlama", vergi ödəyicisi ləğv olunduqda "Ləğv olma" xanasında "X" işarəsi qeyd olunmaqla bəyannamənin növü göstərilir. "Ləğv olma" sözünün sağ sətirdəki xanalarda (hər xanada bir rəqəmlə) vergi ödəyicisinin ləğv olunduğu tarix göstərilməlidir. "Ləğv olunma"

bəyannaməsi vergi ödəyicisi tərəfindən yalnız ləğv edilməsi barədə müvafiq ərizə vergi orqanına təqdim olunduğu halda tərtib edilib təqdim olunmalıdır.

Misal: "A" müəssisəsi cari hesabat dövrü üçün bəyannamə təqdim edirsə, bu, müvafiq xanada aşağıdakı kimi işarə olunur:

<input checked="" type="checkbox"/> 7 Bəyannamənin növü <small>(müvafiq xanadan birində X göstərin)</small>	<input checked="" type="checkbox"/> Cari <small>Hesabat rübü üçün növbəti ayın 20-dən gec olmayaraq təqdim edilməlidir</small>	<input type="checkbox"/> Deqiqləşdirilmiş <small>Əvvəlki hesabat dövrləri üzrə deqiqləşmənin aparılması zəruri olduqda haldırda sayyar vergi yoxlamasının başladığı gündə təqdim edilməlidir</small>	<input checked="" type="checkbox"/> Ləğv olma <small>gün ay il</small>	<input type="checkbox"/> Könüllü açıqlama
----------------------------------------------------------------------------------------------------------------	-----------------------------------------------------------------------------------------------------------------------------------	---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	---------------------------------------------------------------------------	-------------------------------------------

Misal: "A" müəssisəsi fəaliyyətini tamamilə dayandırdığı 15 yanvar 2020-ci il tarixinə ləğv olma (yekun) bəyannaməsi təqdim edirsə, müvafiq xanada aşağıdakı kimi işarə edilir və tarix qeyd olunur:

<input checked="" type="checkbox"/> 7 Bəyannamənin növü <small>(müvafiq xanadan birində X göstərin)</small>	<input type="checkbox"/> Cari <small>Hesabat rübü üçün növbəti ayın 20-dən gec olmayaraq təqdim edilməlidir</small>	<input type="checkbox"/> Deqiqləşdirilmiş <small>Əvvəlki hesabat dövrləri üzrə deqiqləşmənin aparılması zəruri olduqda haldırda sayyar vergi yoxlamasının başladığı gündə təqdim edilməlidir</small>	<input checked="" type="checkbox"/> Ləğv olma <small>15 01 2020 gün ay il</small>	<input type="checkbox"/> Könüllü açıqlama
----------------------------------------------------------------------------------------------------------------	------------------------------------------------------------------------------------------------------------------------	---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	------------------------------------------------------------------------------------------	-------------------------------------------

Misal: "A" Müəssisəsi 2020-ci ilin 1-ci rübü üzrə bəyannamə təqdim edirsə, bu müvafiq xanada aşağıdakı kimi işarə olunur:

<input checked="" type="checkbox"/> 9 Hesabat dövrü	<input type="checkbox"/> Ləğv olma <small>0 1 2 0 2 0 rüb il</small>
-----------------------------------------------------	-----------------------------------------------------------------------------

Hesabatın ikinci bölməsində muzzdlu işdən gəlir əldə edən işçilərin sayı və gəlirləri, eləcə də vergilər üzrə güzəşt və azadolmalar, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına cəlb edilməyən gəlirlər barədə məlumatlar qeyd olunur. Bu bölmə 3 hissədən ibarətdir. "İşçilərin sayı" adlanan 1-ci hissədə 901 kodlu sətərdə rüb ərzində fəaliyyətinin olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi ilə əmək müqaviləsi bağlamış və hesabat dövrü başlayana qədər həmin müqaviləyə xitam verilməmiş işçilərin sayı hər bir ay üzrə ayrılıqda göstərilir. 901.1 kodlu sətərdə rüb ərzində faktiki olaraq muzzdlu işlə əlaqədar gəlir əldə edən işçilərin sayı göstərilir. "Rüb üzrə orta say" sütununda isə hər bir ay üzrə qeyd olunan işçilərin rüb ərzində orta sayı göstərilir.

"Gəlirlər" adlanan 2-ci hissədə 902 kodlu sətərdə işçilərin gəlirlərinin cəmi hər bir ay üzrə ayrılıqda göstərilir. Bu sətirin göstəriciləri 902.1, 902.2 və 902.3 kodlu sətirlərin müvafiq göstəricilərinin cəminə bərabər olmalıdır. 902.1 kodlu sətərdə işçilər üçün hesablanmış cəmi əməkhaqqı və digər gəlirlərin (əməkhaqqının tərkibinə daxil olmayan gəlirlər daxil olmaqla) məbləği hər bir ay üzrə ayrılıqda göstərilir. 902.1.1 kodlu sətərdə isə əməkhaqqının tərkibinə daxil olmayan gəlirlər hər bir ay üzrə ayrılıqda göstərilir. 902.2 kodlu sətərdə işçilərin istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləği hər bir ay üzrə ayrılıqda göstərilir. 902.3 kodlu sətərdə işçinin həyatın yığıcı sığortası üzrə müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda həyatın yığıcı sığortasına cəlb olunmuş məbləğ hər bir ay üzrə ayrılıqda göstərilir. Bu bölmənin "Vergilər üzrə güzəşt və azadolmalar, eləcə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqına cəlb edilməyən gəlirlər" adlanan üçüncü hissəsində isə muzzdlu işlə

əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə güzəşt və azadolmalar, məcburi dövlət sosial sığorta haqqına və işsizlikdən sığorta haqqına cəlb olunmayan gəlirlər ayrıca sətirlərdə göstərməlidir.

Bəyannamənin "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesablanması" adlanan üçüncü bölməsi isə 2 hissədən ibarətdir. "Verginin hesablanması" hissəsində vergi ödəyiciləri tərəfindən bəyannamənin aid olduğu hesabat dövrü üzrə muzdlu işə cəlb olunmuş işçilərin vergiyə cəlb edilən gəlirlərinin məbləğləri və onların həmin gəlirlərindən tutulan gəlir vergisinin məbləğləri qeyd edilərək təqdim edilir. İkinci hissədə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurumları, Həmkarlar İttifaqı və digər ictimai təşkilatlar tərəfindən digər işəgötürənlərin işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər və mükafatlar üzrə hesablamalar qeyd edilərək təqdim edilir.

Misal: Neft-qaz sahəsində fəaliyyəti olan "A" müəssisəsində rüb ərzində muzdlu işlə əlaqədar aylıq 2500,0 manatadək gəlir əldə etmiş 20 nəfər (o cümlədən iki nəfər milli qəhrəman) işçiyə yanvar ayı üzrə 20 000 manat, fevral ayı üzrə 25 nəfər (o cümlədən iki nəfər milli qəhrəman və 2 nəfər mülki əlil) işçiyə 25.000 manat, mart ayı üzrə 30 nəfər (o cümlədən iki nəfər milli qəhrəman, iki nəfər şəhid övladı və üç nəfər isə himayəsində 4 nəfər olanlardır) işçiyə 30.000 manat əməkhaqqı hesablanıb. Azərbaycan Respublikası hüdudlarından kənarında muzdlu işlə məşğul olan işçisi olmayıb.

Vergi Məcəlləsində nəzərdə tutulan azadolmalar və güzəştlər nəzərə alındıqdan sonra müəyyən edilib ki, vergiyə cəlb edilən gəlirin məbləği yanvar ayı üzrə 15.200 manat, fevral ayı üzrə 18.800 manat, mart ayı üzrə 22.250 manat təşkil edib və onların bu gəlirlərinə isə müvafiq olaraq 2.128 manat, 2.632 manat və 3.115 manat gəlir vergisi hesablanıb. Eyni zamanda yanvar ayı üzrə 2 nəfər işçiyə 2018-ci ildə istifadə edilməmiş əmək məzuniyyətinə görə birinə 1.000, digərinə 700 manat olmaqla kompensasiya hesablanıb.

Bölmə 3. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesablanması										
Hissə 1 Verginin hesablanması										
Sətrin nömrəsi	Göstəricilər	Valyutanın növü	Rüb üzrə cəmi		1-ci ay üzrə		2-ci ay üzrə		3-cü ay üzrə	
			vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği	vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği	vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği	vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği
906	Muzdlu işlə əlaqədar hesablamalar	AZƏRBAYCAN MANATI	50050,0	7007,0	16500,0	2310,0	18800,0	2632,0	22250,0	3115,0

Misal: "A" müəssisəsinin 2019-cu ilin yanvar ayında Azərbaycan Respublikası hüdudlarından kənarında muzdlu işlə məşğul olan 2 işçisinə 2.000,0 manat əməkhaqqı hesablanmış bundan 1.600,0 manat vergiyə cəlb edilən gəlirlərə görə hesablanmış verginin məbləği 224,0 manat təşkil etmişdir. Bu göstəricilər bəyannamədə aşağıdakı kimi yazılır:

Bölmə 3. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesablanması										
Hissə 1 Verginin hesablanması										
Sətrin nömrəsi	Göstəricilər	Valyutanın növü	Rüb üzrə cəmi		1-ci ay üzrə		2-ci ay üzrə		3-cü ay üzrə	
			vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği	vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği	vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği	vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği
906	Muzdlu işlə əlaqədar hesablamalar	AZƏRBAYCAN MANATI	50050,0	7007,0	16500,0	2310,0	18800,0	2632,0	22250,0	3115,0
906.1	Azərbaycan Respublikası hüdudlarından kənarında muzdlu işlə əlaqədar hesablamalar	AZƏRBAYCAN MANATI	1600,0	224,0	1600,0	224,0				
906.1.1	o cümlədən, rəsmi bəyan edilməklə (yəni rezidentliklə bağlı) bəyannamə təqdim etməklə) hesablamalar	AZƏRBAYCAN MANATI								

Misal: "A" müəssisəsi muzdlu işlə məşğul olan yerli fiziki şəxslər üzrə 2019-cu ilin yanvar ayında 15 işçisinə 15.000,0 manat, fevral ayında 22 işçisinə (o cümlədən iki nəfər milli qəhrəman və 2 nəfər

mülki əlil) işçiyə 22.000 manat, mart ayı üzrə 27 işçisinə (o cümlədən iki nəfər milli qəhrəman, iki nəfər şəhid övladı və üç nəfər isə himayəsində 4 nəfər olanlardır) işçiyə 27.000 manat əmək haqqı hesablanıb.

Vergi Məcəlləsində nəzərdə tutulan azadolmalar və güzəştlər nəzərə alındıqdan sonra müəyyən edilib ki, muzzdlu işlə məşğul olan yerli fiziki şəxslər üzrə vergiyə cəlb edilən gəlirin məbləği yanvar ayı üzrə 11.200 manat, fevral ayı üzrə 16.400 manat, mart ayı üzrə 19.850 manat təşkil etmişdir və onların bu gəlirlərinə isə müvafiq olaraq 1.568 manat, 2.296 manat və 2.779 manat gəlir vergisi hesablanıb. Eyni zamanda. yanvar ayı üzrə 2 nəfər işçiyə 2018-ci ildə istifadə edilməmiş əmək məzuniyyətinə görə birinə 1.000, digərinə 700 manat olmaqla kompensasiya hesablanıb.

Bu göstəricilər bəyannamədə aşağıdakı qaydada yazılır:

Bölmə 3. Muzzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesablanması											
Verginin hesablanması											
Sətirin nömrəsi	Göstəricilər	Valyutanın növü	Rüb üzrə cəmi		1-ci ay üzrə		2-ci ay üzrə		3-cü ay üzrə		
			vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği	vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği	vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği	vergiyə cəlb edilən gəlirin məbləği	vergi məbləği	
906	Muzzdlu işlə əlaqədar hesablamalar	Azərbaycan	50050,0	7007,0	16500,0	2310,0	18800,0	2632,0	22250,0	3115,0	
906.1	Azərbaycan Respublikası hüdudlarından kənarında muzzdlu işlə əlaqədar hesablamalar	Azərbaycan	1600,0	224,0	1600,0	224,0					
906.1.1	o cümlədən, rəsmi bəyan edilməklə (yəni rezidentliklə bağlı bəyannamə təqdim etməklə) hesablamalar	Azərbaycan									
906.2	Yerli fiziki şəxslər üzrə hesablamalar	Azərbaycan	48750,0	6825,0	12500,0	1750,0	16400,0	2296,0	19850,0	2779,0	
906.2.1	VM-nin 98.2-ci maddəsinə əsasən yerli fiziki şəxslər üzrə hesablamalar (gəlirlə bağlı xərc məbləği çıxılmaqla)	Azərbaycan									
906.2.2	istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənilmiş kompensasiya məbləği	Azərbaycan	1300,0	182,0	1300,0	182,0					

Bu bölmənin ikinci hissəsində isə 907 kodlu sətirdə Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin ilk 14 təqvim günündən sonrakı günlərə görə ödənilən hissəsi üzrə müavinət ödənilmiş digər işəgötürənlərin işçilərinin sayı, onlara hesablanmış müavinətin və bu müavinətlə əlaqədar verginin məbləğləri hər bir ay üzrə qeyd edilir. Həmin sətir Fondun qurumları tərəfindən doldurulur və bu rəqəmlər bəyannamə təqdim edən cəmi rəqəmlərinə daxil edilmir.

908 kodlu sətirdə Həmkarlar İttifaqı və digər ictimai təşkilatlar tərəfindən tabeliklərində olduğu qurumların işçilərinə ödənilən mükafatlar üzrə hesablamalar, yəni mükafat ödənilmiş digər işəgötürənlərin işçilərinin sayı, onlara hesablanmış mükafatın məbləği, vergiyə cəlb edilən mükafatın məbləği və bu mükafatla əlaqədar verginin məbləğlərinin hər bir ay üzrə qeyd edilir. Bəyannamənin qeyd edilən sətirləri yalnız Həmkarlar İttifaqı və digər ictimai təşkilatlar tərəfindən doldurulur və bu rəqəmlər bəyannamə təqdim edən cəmi rəqəmlərinə daxil edilmir. Bölmənin bütün sətirləri üzrə "Rüb üzrə cəmi" sütununda hər bir ay üzrə qeyd olunan məbləğlərin cəmi göstərilir.

Bəyannamənin dördüncü bölməsində muzzdlu işə dair məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə cəlb edilən gəlirlər və hesablamalar barədə məlumatlar qeyd olunur. Bu bölmə 3 hissədən ibarətdir. Hər bir fəaliyyət növünün kodları üzrə ayrıca hesablamalar aparılır və üç sığorta növünə aid hissələrlə qeyd olunur. Bölmənin bütün sətirləri üzrə "Rüb üzrə cəmi" sütununda hər bir ay üzrə qeyd olunan məbləğlərin cəmi göstərilir.

Bəyannamənin dördüncü bölməsində muzzdlu işə dair məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə cəlb edilən gəlirlər və hesablamalar barədə məlumatlar qeyd olunur. Bu bölmə 3 hissədən ibarətdir. Hər bir fəaliyyət növünün kodları üzrə ayrıca hesablamalar

aparılır və üç sığorta növünə aid hissələrlə qeyd olunur. Bölmənin bütün sətirləri üzrə "Rüb üzrə cəmi" sütununda hər bir ay üzrə qeyd olunan məbləğlərin cəmi göstərilir.

Beşinci bölmə isə məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta məqsədləri üçün maddəli işə aid olmayan fəaliyyət növləri ilə hesabat təqdim edən sığortaedənlər tərəfindən doldurulur. Bu bölmə 2 hissədən ibarətdir. "Məcburi dövlət sosial sığorta haqları üzrə maddəli işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar barədə məlumat" adlanan 1-ci hissəsində sığortaolunanların sayı, maddəli işə aid olmayan fəaliyyətlər üzrə məcburi dövlət sosial sığorta haqqına cəlb edilən gəlirlər və hesablamalar barədə məlumatlar qeyd olunur. Bu hissəni məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün 0200, 0300, 0310, 0500, 0705, 0725, 0735, 0800, 0900 kodları ilə hesabat verən sığortaedənlər doldurur.

Qeyd edək ki, hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan məbləğ sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəkillər kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri hesab olunur. Həmin şəxslər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği digər sahələr üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş dərəcələrlə hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləğindən az olduqda, onlar məcburi dövlət sosial sığorta haqqını digər sahələr üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş dərəcələrlə ödəməlidirlər.

Bölmənin "İcbari tibbi sığorta haqları üzrə maddəli işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar barədə məlumat" adlanan 2-ci hissəsində sığortaolunanların sayı, maddəli işə aid olmayan fəaliyyətlər üzrə icbari tibbi sığorta haqqına cəlb edilən gəlirlər və hesablamalar barədə məlumatlar qeyd olunur. Bu hissəni icbari tibbi sığorta məqsədləri üçün fəaliyyət növünün 2200, 2201, 2202, 2300 kodları ilə hesabat verən sığortalılar doldurur. Bölmənin "Rüb üzrə" sütununda hər bir ay üzrə qeyd olunmuş sığortaolunanların orta sayı, eləcə də məbləğlərin cəmi göstərilir. Bəyannamənin yekun hissəsində isə vergi ödəyicisinin bu bəyannamənin tərtibatındakı məsuliyyətini müəyyən edən qeydlər edilir.

Yeni bəyannamə formaları ilə [buradan](#) tanış ola bilərsiniz.

Məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növləri

Sıra nömrəsi	Fəaliyyət növünün kodu	Fəaliyyət növünün adı
1	0112	Muzdlu işləyənləri işə götürən sığortaədənlər
2	0200	Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər
3	0300	Vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər
4	0310	Xüsusi notariuslar
5	0500	Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə (fərdi sahibkarlar istisna olmaqla)
6	0705	Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
7	0725	Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
8	0735	Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
9	0800	Ailə kəndli təsərrüfatları
10	0900	"Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər"
11	8105	Xüsusi statusa malik təşkilatlar

İşsizlikdən sığorta üçün fəaliyyət növləri		
Sıra nömrəsi	Fəaliyyət növünün kodu	Fəaliyyət növünün adı
1	1100	Muzdla işləyənləri işə gətirən sığortaedənlər
2	1200	Xüsusi statusa malik təşkilatlar

İcbari tibbi sığorta məqsədləri üçün fəaliyyət növləri		
Sıra nömrəsi	Fəaliyyət növünün kodu	Fəaliyyət növünün adı
1	2100	Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular, Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə
2	2200	Fərdi sahibkarlar
3	2201	Xüsusi notariuslar
4	2202	Vəkillər kollegiyasının üzvləri
5	2300	Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə (fərdi sahibkarlar istisna olmaqla)